

# Beynəlxalq Fotosintez Cəmiyyətinin jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə dərc edilib



"Elm - həqiqətdir!"  
Akademik Cəlal Əliyev

## Cəlal Əliyev (1928-2016): böyük alim, böyük müəllim, böyük şəxsiyyət

Böyük alim və böyük şəxsiyyət Cəlal Əliyev zəmanəmizin görkəmli və nüfuzlu bitki bioloqu idi. O, Azərbaycanda fotosintez sahəsində tədqiqatların pioneri hesab olunur. Həyatının demək olar ki, son gününədək o, elmi tədqiqatlarla dərinən məşğul olub. Buğdanın məhsuldarlığı, noxudun biokimyası, genetikası və molekulyar biologiyası üzrə tədqiqatlar alimin elmi irlisinin yalnız bir hissəsidir. O, 2016-ci il fevralın 1-də haqq dünyasına qovuşub. Lakin dünyanın hər yerində insanlar onu qlobal problemlərin həllinə yönəlmış beynəlxalq dialoqların təmsilçisi və "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" (Bakı, 2011 və 2013) mövzusunda beynəlxalq konfransların təşkilatçısı kimi xatırlayırlar.

## Həyatının ilk illəri və təhsili

Cəlal Əliyev Əlirza və İzzətxanım Əliyevlərin yedinci övladıdır. Bu ailə Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətə böyük şəxsiyyətlər bəxş edib: Cəlal Əliyev Azərbaycan Respublikasının keçmiş Prezidenti Heydər Əliyevin kiçik qardaşı və Prezident İlham Əliyevin əmisidir. Onun qardaşları da tanınmış insanlardır: Həsən Əliyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli torpaqşunas alim və ictimai xadim, Hüseyin Əliyev məşhur rəssam (250-dən çox rəsm əsərinin müəllifi), Aqil Əliyev iqtisadçı alim və AMEA-nın müxbir üzvü olub. Bacısı Rəfiqə Əliyeva məşhur kimyaçı alim və AMEA-nın həqiqi üzvüdür.

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da beş min illik tarixə malik qədim Naxçıvan şəhərində anadan olub. Orta məktəbdə təhsil aldıqdan sonra 1946-ci ildə Naxçıvan Pedaqoji İnstitutunun təbiət elmləri fakültəsini bitirib. Təhsilini davam etdirmək üçün 1946-ci ildə Bakı şəhərinə gəlib. Burada o, Azərbaycan Dövlət Universitetinə (hazırda Bakı Dövlət Universiteti) daxil olub və tələbəlik dövründə bu ali məktəbin bitki fiziologiyası kafedrasında laborant kimi fəaliyyətə başlayıb. 1951-ci ildə universitetin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1951-1954-cü illərdə Cəlal Əliyev Azərbaycan Elmlər Akademiyasının bitki fiziologiyası laboratoriyasının aspirantı olub, çoxlu aspirant və texniki işçisi olan akademik Müzəffər Abutalibovun rəhbərliyi altında çalışıb. Cəlal Əliyev 1955-ci ildə "Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri" mövzusunda namizədkılğı dissertasiyasını müdafiə edib.

## Akademik karyerası

Aspiranturani bitirdikdən sonra Cəlal Əliyev kiçik elmi işçi, qrup rəhbəri və sonra Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdürü vəzifələrində çalışıb. Gənc Cəlal fotosintez dünyasına daxil olub və 1971-ci ildə "Fotosintez fəaliyyəti, mineral qidalanma və bitkilerin məhsuldarlığı" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsini alıb.

1970-ci ildən etibarən Cəlal Əliyev Botanika İnstitutunda qrup yaradaraq onun rəhbəri olub. 1974-cü ildə fiziki-kimyəvi biologiya sektorunda onun yaradıcı qrupu əsasında bioenergetikanın molekulyar əsasları laboratoriya fəaliyyət göstərməyə başlayıb. 1983-cü ildə məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriya yaradılıb, 1988-ci ildən isə bu laboratoriya əsasında təşkil edilən eyniadlı şöbə fəaliyyət göstərib. 2010-cu ildə şöbənin adı dəyişdirilib və bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılıb. 2015-ci ildə məhz bu şöbənin bazasında AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması barədə qərar qəbul olunub ki, onun tərkibinə 15 laboratoriya daxil edilib. Cəlal Əliyev ömrünün sonunaqədək Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki fiziologiyası və biotexnologiya şöbəsinin və eyni zamanda, AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdürü olub.

Azərbaycanda Cəlal Əliyevi həm tələbələri, həm də əməkdaşları çox sevirdi. O, Azərbaycan Elmlər Akademiyasının uzun illər üzvü olub, Bioloji Elmlər Bölümündə akademik-katib kimi fəaliyyət gös-

Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi nəşri olan "Photosynthesis Research" jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan "Böyük alim, böyük müəllim, böyük şəxsiyyət" sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifləri, alimin tələbələri - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, Bakı Dövlət Universiteti biofizika və molekulyar biologiya kafedrasının professoru, akademik İrədə Hüseynova, Rusiya Elmlər Akademiyası (REA) Bitki Fiziologiyası İnstitutunun idarəələnən Fotobiosintez Laboratoriyasının müdürü, REA Biologiyasının Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Süleyman Allahverdiyev və Beynəlxalq Fotosintez Cəmiyyətinin aparıcı simalarından biri, fotosintez sahəsində nüfuzlu alim professor Qovincidir. Belə bir nüfuzlu jurnalda akademik Cəlal Əliyevə həsr olunan sanballı məqalənin çap edilməsi alimin dünyada böyük nüfuz sahibi olmasının, onun şəxsiyyətinə hörmətin, fotosintez prosesinin öyrənilməsində Cəlal Əliyev və yaratdığı məktəbin dünya elminə verdiyi misilsiz töhfələrin Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin parlaq nümunəsidir. AZERTAC məqaləni təqdim edir.

tərib və AMEA rəyasət heyətinin üzvü olub.

## Elmi tədqiqatları

Professor Cəlal Əliyev 65 il ərzində fotosintezin müxtəlif aspektlerini əhatə edən ciddi dinamik tədqiqatlar aparıb və onun əsas tədqiqat obyekti mühüm ərzaq bitkisi sayılan buğda olub. Bu tədqiqatlar bitkilərin məhsuldarlığının fizioloji, biofiziiki, biokimyəvi və molekulyar-genetik əsaslarını əhatə etməklə integrativ yanaşma üsullarını özündə cəmləşdirib. Məhsuldarlıq prosesləri və bitkilərin struktur-funksional təşkilini əhatə edən sonrakı tədqiqatlar molekulyar səviyyədən başlayaraq bütöv bitki səviyyəsinə kimi aparılıb. Cəlal Əliyevin rəhbərliyi altında "ideal" buğda tipinin yüksək məhsuldarlığını müəyyən edən əsas prinsiplər işlənilib hazırlanıb ki, Azərbaycanda və həmçinin qonşu ölkələrdə seleksiya işlərində istifadə edilib (D.A.Aliyev. Fotosintetikeskaya deyatelnost, mineralnoye pitaniye i produktivnost fasteniy. Bakı. Elm, 1974, 335 s.). Kontrast buğda genotiplərində karbon metabolizmi, yarpaq və sünbüllərdə sintez olunmuş assimilyatların daşınması və paylanması qanunauyğunluqları  $^{14}\text{CO}_2$  tətbiq etməklə öyrənilib və dənin dolmasında ayrı-ayrı orqanların rolu müəyyənləşdirilib (D.A.Aliyev. S.X.Kerimov, N.M.Quliyev, A.A.Axmedov. Osobennosti metabolisma uqleroda u genotipov pşenitsi, kontrastix po fotosintetikeskim priznakam. Fiziologiya rasteni. 1996, T.43, №1, s.49-56).

Cəlal Əliyevin rəhbərliyi altında karbon-anhidrazenin struktur və funksional təşkili ətraflı öyrənilib, ilk dəfə olaraq Cicer arietinum yarpaqlarından bu ferment ayrıilib, kristallaşdırılıb və onun dördüncü quruluşunun molekulyar modeli təklif edilib (N.M.Quliyev, T.Q.Mamedov, D.A.Aliyev. Subyedinişnaya struktura karboangidrazi listiyev nuta. Dokladı Akademii nauk SSSR, 1985, T.280, №6, S.1466-1468).

Cəlal Əliyevin rəhbərlik etdiyi digər bir qrup iki fotosistemin struktur və molekulyar təşkili dəha dərindən araşdırıb və tilakoid membranlarında pigment-züləl komplekslərinin topoqrafiya modelini təklif edib (A.A.Asadov, I.S.Zulfuqarov, S.Y.Suleymanov, D.A.Aliyev. Issledovaniye topoqrafi pigment-belkovix kompleksov və tilakoidnoy membrane xloroplastov. Dokladı Akademii nauk SSSR, T.249, №3, S. 703-707). Aparılan tədqiqatlar bu sistemlərin biosintezi, molekulyar biologiyası və genetikasını əhatə edir. Buğda bitkisinin quraqlıq stressine əməkdaşlığı və mekanizmləri və buğda genotiplərinin quraqlığa davamlılığının artırılması yolları da Cəlal Əliyevin rəhbərlik etdiyi digər qrup tərəfindən tədqiq edilib (İ.M.Huseynova, S.Y.Suleymanov, J.A.Aliyev. Structural-functional state of thylakoid membranes of wheat genotypes under water stress. Biochimica et Biophysica Acta-Bioenergetics (BBA), 2007, V.1767, Is. 6, P.869-875).

Onun rəhbərliyi altında 90Sr və 137Cs nuklidlərinin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqları öyrənilib (D.A.Aliyev, T.D.Guliyev, R.M.Aleksaxin. Raspredeleñiye 90Sr i 137Cs v poçvax Azerbaydjana i nakopleniye etix radionuklidov selskoxozyastvennimi rasteniyami. Aqroximiya, 1991, №11, S. 89-95). RNT-polimeraza II promotorlarının və transkripsiyadan potensial tənzimləyici elementlərinin identifikasiyası üçün kompyuter proqramları işlənib hazırlanıb və verilənlər bazası yaradılıb. Düyü və arabidopsisin nüvə genomlarında genlərin ekspressiyası və təşkili, organoid DNT-sinin nüvə genomuna ötürülməsinin xüsusiyyətləri aşkar edilib (İ.A.Shahmuradov, Y.Yu.Akberova, V.V.Solovyev, J.A.Aliyev. Abundance of plastid DNA insertions in nuclear genomes of rice and arabidopsis. Plant Molecular Biology, 2003, V.52, P.923-934).

Onun tədqiqatlarının əsas yekun nəticəsi ondan ibarətdir ki, fototənəffüs tarla şəraitində yetişdirilən bitkiler üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif əsullarla bu prosesi azaltmaq cəhdləri əsassızdır (J.A.Aliyev. Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes. Physiologia Plantarum, 2012, V.145, Issue 3, P.369-383).

## Son qeydlər

Akademik Cəlal Əliyev Azərbaycanda

yeni elmi istiqamətləri, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və kompyuter biologiyası, bioinformatika sahələrini yaradıb və bu sahədə olan nəqliyyətlərdən bitkilərin məhsuldarlığının artırılması üçün istifadə edib. C.Əliyevin təşəbbüsü ilə 300-dən çox elmi kadr hazırlanıb. Alim şəxsən 90-a yaxın elmlər namizədi və 12 elmlər doktoru hazırlayıb. Hazırda onun tələbələri həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrinin (məsələn, Avstraliya, Kanada, Fransa, İsrail, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ) elmi-tədqiqat mərkəzləri və universitetlərində aparıcı mütəxəssislərdir.

C.Əliyev Respublika Elmi-Tədqiqatların Təşkilii və Əlaqələndirilməsi Şurasının biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü kimi fiziki-kimyəvi biologiya sahəsində tədqiqatların genişlənməsinə və düzgün istiqamətləndirilməsinə şərait yaradıb.

Cəlal Əliyev "Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (Biologiya və Tibb elmləri)" jurnalının baş redaktor, "Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri" jurnalının redaksiya heyətinin üzvü və bir çox elmi nəşrərin və kitabların elmi redaktor olub, "Bioinformatika və Müqayisəli Genomiks", "Bitki biokimyasi və Fiziologiyası", "Kompyuter biologiyası və Bioinformatikası", "İnfeksion və Qeyri-İnfeksion Xəstəliklər" jurnallarının redaksiya heyətlərinin fəxri üzvü seçilib.

Cəlal Əliyevin əsas töhfəsi yüksək məhsuldarlıq (7-8 t/h) malik bərk (Triticum durum Desf) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin yaradılmasıdır. Yüksək dən keyfiyyətinə malik olan buğda sortları Azərbaycanda geniş miqyasda becərilir. Fundamental və aqrar elmlər sahəsində əldə etdiyi böyük uğurlara görə akademik Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna Aqrar Elmlər Akademiyasının (1996), Belarus Aqrar Elmlər Akademiyasının (1996) xarici üzvü seçilib.

Cəlal Əliyevin əsas töhfəsi yüksək məhsuldarlıq (7-8 t/h) malik bərk (Triticum durum Desf) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin yaradılmasıdır.

Cəlal Əliyevin əsas töhfəsi yüksək məhsuldarlıq (7-8 t/h) malik bərk (Triticum durum Desf) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin yaradılmasıdır. Yüksək dən keyfiyyətinə malik olan buğda sortları Azərbaycanda geniş miqyasda becərilir. Fundamental və aqrar elmlər sahəsində əldə etdiyi böyük uğurlara görə akademik Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna Aqrar Elmlər Akademiyasının (1996), Belarus Aqrar Elmlər Akademiyasının (1996) xarici üzvü seçilib.

Cəlal Əliyev genişprofilli tədqiqatçı alim idi. O, 600-dən artıq elmi məqalənin, o cümlədən 25 monoqrafiya və kitabın, 10 kitab fəslinin müəllifi və həmmüllifi olub. Müasir biologiya elmində, kənd təsərrüfatında və tibbdə aparılan tədqiqatlar bioetik problemləri öyrənilib və onları həlli yolları aydınlaşdırılıb.

Akademik Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Program və biomüxtəliflərin qorunması və səmərelə istifadəsi strategiyası işlənilib hazırlanıb, Bitki Genbankı yaradılıb.

Cəlal Əliyev Azərbaycan Respublikasının bir çox fəxri mükafatlara, o cümlədən "İstiqlal" ordeni (1998), Gürcüstan Respublikasının "Şərəf" ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2008); Azərbaycan Respublikasının "Şərəf" ordeni (2013) və tələbəsi, akademik İrədə Hüseynova ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Həsen bəy Zərdabi mükafatına layiq görüldü (2014). Bundan başqa, xüsusi fəxri ediləcək bir haldır ki, nüfuzlu bir alim kimi, o, dörd dəfə (1995, 2000, 2005 və 2010) Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib.

2011-2013-cü illərdə Bakıda dünyanın müxtəlif ölkələrindən görkəmli alımların iştirakı ilə "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda konfranslar böyük uğurla keçirilib. 2013-cü ildə keçirilən konfrans ümumən bitki elmləri, xüsusi və bitkilərin məhsuldarlığının artırılması və fotosintez prosesinin öyrənilməsinə misilsiz töhfələr vermiş Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunub. Onun elme verdiyi töhfələr, həmçinin təşkilatçılıq bacarığı Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib (S.İ.Allahverdiyev, İ.M.Huseynova, Govindjee (2013) International conference on Photosynthesis research for sustainability-2013. In: Honor of Jalal A.Aliyev, held during June 5-9, 2013, Bakı, Azerbaijan. Photosynth Res 118:297-307).

Professor Cəlal Əliyevin həyat yoldaşı, tanınmış bitki fizioloqu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun eməkdaşı Eleonora Qazibəyova 2004-cü il sentyabrın 29-da vəfat edib. Cəlal Əliyevin İzzətxanım Əliyeva adlı bir qızı, Mikailo və Lalə adlı iki nəvəsi var.